

RÜBLÜK İCMAL

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"



"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təqaüdçüləri təhsil aldıkları ali məktəblərdə yüksək akademik göstəricilər nümayiş etdirməklə yanaşı, eyni zamanda Azərbaycan tarixi və mədəniyyətinin təbliğində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmiz üçün digər əhəmiyyətli mövzular ətrafında dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayırlar. 2014-cü ildən Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində təhsil alan və məzun olmuş təqaüdçülərin uğurlarının və müvəffəqiyyət hekayələrinin ictimaiyyətə çatdırılması üçün yeni "Rüblük İcmal" layihəsini təqdim edir. Rüblük İcmalın bütün buraxılışları ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

<https://dp.edu.az/az/content/47>



İCMAL

YENİ TƏYİNATLAR

TƏDBİRLƏR VƏ NƏİLİYYƏTLƏR

DÖVLƏT PROQRAMI MƏZUNLARININ ELMİ TÖHFƏLƏRİ

MÜKAFATLAR

Yeni təyinat



RƏŞAD HƏSƏNOV

"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2009-2010-cu illərdə magistratura təhsil səviyyəsi üzrə Böyük Britaniyanın "University of Glasgow", doktorantura təhsil səviyyəsi üzrə isə Avstraliyanın "Deakin University" ali təhsil müəssisəsindən məzun olmuş Həsənov Rəşad Müsəllim oğlu Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. Yeni fəaliyyətində R.Həsənova uğurlar arzu edirik.

Yeni təyinat

NƏRMİN ƏHMƏDOVA



"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2011-2012-ci illərdə magistratura təhsil səviyyəsi üzrə Böyük Britaniyanın "University of Cardiff" ali təhsil müəssisəsindən məzun olmuş Nərmən Əhmədli "Azərbaycan Dəmir Yolları" QSC-də Maliyyə və iqtisadiyyat idarəsinin Uçotun təşkili və metodologiyası şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Yeni fəaliyyətində Nərmən xanıma uğurlar arzu edirik.

MƏFTUN ABBASOV

"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2014-2016-cı illərdə magistratura təhsil səviyyəsi üzrə Avstriyanın "International Anti-Corruption Academy" ali təhsil müəssisəsindən məzun olmuş Abbasov Məftun Qurban oğlu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.



KAMAL HÜSEYNLİ



"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2011-2014-cü illərdə bakalavriat təhsil səviyyəsi üzrə İsveçrənin "International University in Geneva" ali təhsil müəssisəsindən məzun olmuş Hüseynli Kamal Həsən oğlu "Azərbaycan Dəmir Yolları" QSC-də Planlaşdırma, Modelləşdirmə və Bütçə bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Yeni fəaliyyətində K.Hüseynliyə uğurlar arzu edirik.

Yeni təyinat



RAMİL ABBƏKİROV

"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2009-2010-cu illərdə magistratura təhsil səviyyəsi üzrə Fransanın "Université de Toulouse I" ali təhsil müəssisəsindən məzun olmuş Ramil Abbekirov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Yeni fəaliyyətində R.Abbekirova uğurlar arzu edirik.

VÜSAL QURBANOV

"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2010-2012-ci illərdə magistratura təhsil səviyyəsi üzrə Çin Xalq Respublikasının "Tsinghua University" ali təhsil müəssisəsindən məzun olmuş Qurbanov Vüsal Asif oğluna İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktoru vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası həvalə edilib. Yeni fəaliyyətində V.Qurbanova uğurlar arzu edirik.



ARİF MƏMMƏDOV



"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2014-2017-ci illərdə magistratura təhsil səviyyəsi üzrə Kanadanın "University of Ottawa" ali təhsil müəssisəsindən məzun olmuş Məmmədov Arif Baloğlan oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Yeni fəaliyyətində A. Məmmədova uğurlar arzu edirik.

Yeni təyinat



FUAD MÜZƏFFƏRLİ

"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2012-2016-cı illərdə bakalavriat təhsil səviyyəsi üzrə Kanadanın "University Guelph" ali təhsil müəssisəsindən məzun olmuş Müzəffərli Fuad Azad oğlu "Muğanbank" ASC-də icraçı direktor vəzifəsinə təyin edilmişdir. Yeni fəaliyyətində F. Müzəffərliyə uğurlar arzu edirik.

CƏMİLƏ TALIBZADƏ

"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2013-2015-ci illərdə magistratura təhsil səviyyəsi üzrə Niderland Krallığının "Maastricht School of Management" ali təhsil müəssisəsindən məzun olmuş Cəmilə Talıbzadə Maksim qızı Azərbaycanın İsraildəki Turizm nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Yeni fəaliyyətində C.Talıbzadəyə uğurlar arzu edirik.



UĞUR İBRAHİMLİ

"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci illərdə magistratura təhsil səviyyəsi üzrə Böyük Britaniyanın "City University of London" ali təhsil müəssisəsindən məzun olmuş İbrahimli Uğur Azad oğlu Böyük Britaniya Sığorta İnstitutunun (Chartered Insurance Institute - CII) Azərbaycan üzrə Xoşməramlı Səfiri vəzifəsinə təyin edilmişdir. Yeni fəaliyyətində U.İbrahimliyə uğurlar arzu edirik.



Yeni təyinat

İLKİN İSMAYILOV



"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2010-2015-ci illərdə rezidentura təhsil səviyyəsi üzrə Türkiyənin "Qazi Üniversitesi" ali təhsil müəssisəsindən məzun olmuş İsmayilov İlkin Yusub oğlu Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasında baş həkim vəzifəsinə təyin edilmişdir. Yeni fəaliyyətində İ. İsmayılova uğurlar arzu edirik.

NƏRMİN MƏMMƏDOVA

"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci illərdə magistratura təhsil səviyyəsi üzrə Böyük Britaniyanın "Edinburgh University" ali təhsil müəssisəsindən məzun olmuş Məmmədova Nərmən İsmayıl qızı Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Peşə təhsili siyasəti və məzmunu şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Yeni fəaliyyətində N. Məmmədovaya uğurlar arzu edirik.






“Şəhid Övladlarına Yeni İl Sevinci Yaşat!” layihəsi həyata keçirilib

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Hökumətlərarası Təqaüd Proqramları"nın məzunlarının təşəbbüsü və könüllü xeyriyyə dəstəyi, eyni zamanda Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilati dəstəyi ilə "Şəhid Övladlarına Yeni İl Sevinci Yaşat!" layihəsi həyata keçirilib.

Layihənin həyata keçirilməsində 100-ə yaxın DP və HTP tələbə və məzun, eləcə də nazirliyin müvafiq struktur bölmə əməkdaşları yaxından iştirak edib. Layihə çərçivəsində Gəncə, Mingəçevir, Bərdə və Tərtər üzrə məktəbli olan 130-a yaxın şəhid övladının arzu və istəkləri sorğu edilib. Dekabrın 25-də isə həmin şəhər və rayonlara səfər təşkil edilib. Səfər zamanı 30-a yaxın DP və HTP tələbə-məzun, eləcə də nazirliyin bir qrup nümayəndəsi şəhid övladı olan məktəblilərə hədiyyələrin təqdim edilməsində iştirak ediblər.

Səfər çərçivəsində regional təhsil idarələrinin və məktəb direktorlarının köməyi ilə ümumilikdə 70-ə yaxın ailə ziyarət edilib.



Oktyabrın 21-də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil almış bir qrup məzun 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisini ziyarət edib. Sərgidə iştirak edən məzunlar 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və abadlıq işlərinə cəlb olunmuş yerli və xarici şirkətlərin bir sıra layihələri ilə yaxından tanış olublar.

Texnologiya, turizm, tibb, iqtisadiyyat və maliyyə sahələri üzrə ixtisaslaşmış HTP və DP məzunları bu sahələr üzrə sərgidə qurulmuş stendlərə yaxınlaşaraq Qarabağda həyata keçiriləcək layihələr üzərində fikir mübadiləsi aparmışdılar. Qeyd edək ki, 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi 21 oktyabr 2021-ci il tarixindən başlamış və üç gün ərzində Bakı Ekspo Mərkəzində keçirilir. Sərginin keçirilməsində məqsəd Qarabağ ərazisində həyata keçirdikləri layihələri, eləcə də planlaşdırılan tikinti-quruculuq işlərində istifadə ediləcək məhsulları, habelə, yerli istehsalın təşkili, infrastruktur obyektlərinin inşası üzrə planları nümayiş etdirmək və görülməli işlər barəsində ictimaiyyətin məlumatlılığını artırmaqdır.

Məzunların nailiyyətləri



AZƏR RZA-ZADƏ

CEYLA SEYIDOVA

“2007-2015 Dövlət Proqramı” məzunu Ceyla Seyidova və Azər Rza-zadə Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi üstün xidmətlərinə görə “Əməkdar artist” fəxri adı ilə təltif edilmişdir. Onları bu münasibətlə təbrik edir və gələcək işlərində onalara uğurlar arzu edirik.

Məzunların nailiyyətləri



Singapurun "Nanyang Technological University" ali təhsil müəssisəsinin "Mikroelektronika" ixtisası üzrə məzun olmuş Namiq Həsənov "The 175 International Training Course" təşkilatının "Treatment of Women Offenders" treyninqində iştirak etmiş və uğurla bütün tələbləri ödəyərək sertifikat əldə etmişdir.

Birləşmiş Krallığın "University of Cardiff" ali təhsil müəssisəsinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə məzun olmuş Samir Rüstəmli bütün dünyada 1200-ə yaxın insanın sahib olduğu "Portfolio Management Professional (PfMP)" sertifikatını əldə etmişdir.



Məzunların nailiyyətləri



Almaniyanın "Johann Wolfgang Goethe-Universität Frankfurt Am Main" ali təhsil müəssisəsinin " Ginekoloji Onkologiya" ixtisası üzrə məzun olmuş Xəyal Qasimli "German Cancer Society (DKG)" və "Committee on Cervical Pathology and Colposcopy (AG-CPC)" təşkilatı tərəfindən "certified consultant" adı verilmişdir.

"2007-2015 DÖVLƏT PROQRAMI" MƏZUNLARININ DA İŞTIRAKI İLƏ ZƏFƏRƏ HƏSR OLUNMUŞ AĞACƏKMƏ AKSIYASI KEÇİRİLİB



Noyabrın 20-də Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində "Yaşıl Marafon" layihəsi çərçivəsində "Zəfərdən yaşıl düşüncəyə" devizi altında ağacəkmə kampaniyası baş tutub.

Ağacəkmə kampaniyasında müvafiq qurumların rəhbər şəxsləri və aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri, "2007-2015 Dövlət Proqramı" və "Hökumətlərarası Təqaüd Proqramları (HTP)" məzunları iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri də sözügedən marafona qoşulublar.

*Bir qrup DP və
HTP məzununu 2-ci
Fəxri Xiyabanı
ziyarət edib*



DP və HTP məzunlarının növbəti şəbəkələşmə görüşü keçirilib



Noyabrın 6-da Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin təşəbbüsü ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun iştirakı ilə növbəti şəbəkələşmə görüşü keçirilmişdir.

Görüşün keçirilməsində əsas məqsəd DP və HTP məzunları arasında şəbəkələşməni genişləndirmək və gələcəkdə ortaq layihələrin həyata keçirilməsində mövcud əməkdaşlıq imkanlarını dəyərləndirməkdir. Görüşdə tibb, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, təhsil və digər ixtisas istiqamətləri üzrə xaricdə təhsil almış və bu sahələrdə ixtisaslaşmış məzunlar iştirak edərək işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə əlaqədar töhfə verəbiləcəkləri bir sıra istiqamətlər və müxtəlif mövzular üzrə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, DP və HTP çərçivəsində xaricdə təhsil almış məzunlar arasında şəbəkələşmə görüşləri mütəmadi olaraq keçirilməkdədir.

Məzunların elmi töhfələri




Dövlət Proqramı məzunu Fuad Novruzovun iştirak etdiyi Avropa Nüvə Təbabəti Assosiasiyasının (EANM) konfransında təqdim etdiyi "Prostat vəzi xərçənin müalicəsinə", "Süd vəzi xərçənginin yeni diaqnostika metodlarına", "Qalxanabənzər vəzi xərçənginin müalicəsinə", "Nadir rast gəlinən dəri xəstəliklərinə" həsr olunmuş 5 elmi məqalə abstraktı qəbul olunmuşdur.

Keçid:

<https://link.springer.com/article/10.1007/s00259-021-05547-1>

Dövlət Proqramı məzunu Rəşad İsmayılovun

"Lesson learned from the pandemic: Isolation and hygiene measures for COVID-19 could reduce the nosocomial infection rates in oncology wards" ilə əlaqəli olan məqaləsi "Journal of Oncology Pharmacy Practice" jurnalında dərc olunub. Keçid: <https://doi.org/10.1177%2F10781552211043836>





“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”

SENTYABR-DEKABR 2021

RÜBLÜK İCMAL

*Hörmətli Dövlət Proqramı təqaüddçüləri, Rüblük icmalın
növbəti buraxılışlarında öz uğurlarınızı, nailiyyətlərinizi
görmək istəyirsinizsə, müvafiq məlumatları bizimlə
paylaşmağınızı tövsiyə edirik.*

Ziyadxan Xankişizadə
(ziyadxan.xankisizada@edu.gov.az)

Şəms Səfəraliyeva
(shams.safaraliyeva@edu.gov.az)